

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş Nazirinin
 birinci müavini Yaqub Eyyubov

11.03.2020-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Sərhəddə ticarət işçi qrupunun
 2020-ci il üçün Fəaliyyət Planı**

| Sıra №-si | İndikatorlar | Mövcud vəziyyət (2019-cu il üzrə) | Metodologiya | Görüləcək tədbirlər | Son icra müddəti | İcra orqanları | Məsul şəxslər |
|--------------------------------|-------------------------|-----------------------------------|--|--|------------------|---|---|
| Doing Business Hesabatı | | | | | | | |
| 1. | Sərhəddə ticarət | 83-cü yer, 77 bal | <p>Bu göstərici idxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı, sərhəd əməliyyatları, ölkədaxili daşınma, o cümlədən rəsmiləşdirilmə zamanı sərf olunan vaxt və xərcləri ölçür.</p> <p>“Sərhəddə ticarət” indikatoru ölkələr üzrə malların və nəqliyyat vasitələrinin idxal və ixracı zamanı beynəlxalq daşımalarla bağlı sərf olunan müddəti və çəkilən xərcləri qeydə alır. “Doing Business” hesabatı malların və nəqliyyat vasitələrinin idxalı və ixracı zamanı beynəlxalq daşımalarla bağlı 3 qrup proseduru müəyyən edir:</p> <p>1.sənəd prosedurları 2.sərhədkeçmə əməliyyatları 3.daxili daşımalar</p> | <p>“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarının icrası ilə bağlı aidiyyəti qurumlar tərəfindən aşağıdakı istiqamətlərdə müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin qurumlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən mütəmadi olaraq dövlət sərhədinin buraxılış məntəqələrində sürətli keçid prinsipinin tətbiqi ilə bağlı monitorinqlərin həyata keçirilməsi, sorğuların təşkili və nəticələri üzrə təhlillərin aparılması;</p> <p>2. Beynəlxalq ticarət zənciri üzrə malların vaxt və xərc itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin, o cümlədən xarici ticarət iştirakçılarına öncədən biznes proqnozlaşdırılmasının təmin olunması məqsədilə “Məcburi qərarlar”ın pilot layihəsinin tətbiqi və ona dair aidiyyəti qanunvericilik aktlarına müvafiq dəyişikliklərin həyata keçirilməsi;</p> | Mütəmadi | Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti | Şahin Ələsgərov |
| | | | | | İyul 2020-ci il | Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi | Səməd Qaralov Təmkin Xəlilov Aytən Hacıyeva |

| | | | | |
|---|---|-------------------|---|---|
| Sərhəddə ticarət indikatoru üzrə ümumi ölkə reytingi sərhəddə ticarət üzrə ölkəyə verilmiş ballar nəticəsində formalaşır və ballarqiymətləndirmə komponentinin tərkibinə daxil olan hər bir qrup üzrə toplanmış balların ədədi ortası olaraq ölçülür. | 3. Ölkəmizin beynəlxalq reytinglərdə mövqeyinin yüksəldilməsinin təmin edilməsi məqsədilə Ticarətin Asanlaşdırılması üzrə Milli Komitənin təsis edilməsi istiqamətində müvafiq işlərə başlanılması; | İl ərzində | Dövlət Gömrük Komitəsi | Səməd Qaralov |
| | 4. Sərhəddə ticarət zamanı xarici ticarət iştirakçıları üçün vaxt və xərc itkisinin minimuma endirilməsi məqsədilə "Elektron pəncərə" ("E-window") sisteminin tətbiqinin təkmilləşdirilməsi; | İl ərzində | Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi | Səməd Qaralov Kamran Əhmədov |
| | 5. Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş lisenziyalar və icazələrlə bağlı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulan məlumatların "Lisenziyalar və icazələr" portalı tərəfindən real vaxt rejimində Dövlət Gömrük Komitəsinə ötürülməsinin təmin edilməsi; | Dekabr 2020-ci il | İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | Səməd Qaralov Təmkin Xəlilov Kamran Əhmədov |
| | 6. Gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən ödənişlərin təyinat və digər yerlərdə ödənilməsi imkanının yaradılması məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi; | İyul 2020-ci il | Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank | Mirqasım Vahabov Şahin Ələsgərov Aytən Hacıyeva Kamran Əhmədov |
| | 7. Ölkə ərazisinə gələn və ölkə ərazisini tərk edən şəxslər və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin effektivliyinin daha da artırılması məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun genişləndirilməsi, eləcə də yeni gömrük sərhəd buraxılış məntəqələrinin layihələndirilməsi və inşaa edilməsi; | İl ərzində | Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti | Şahin Ələsgərov Səməd Qaralov Fuad Əlizadə Abuzər Məmmədov |

| | | | | | | |
|--|--|--|--|-----------------|--|--|
| | | | 8. Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasına dair məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə "Ticarət statistikas" portalının yaradılması; | İyun 2020-ci il | Dövlət Gömrük Komitəsi | Təmkin Xəlilov |
| | | | 9. Digər dövlətlərlə mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üzrə layihələrin həyata keçirilməsi; | Mütəmadi | Dövlət Gömrük Komitəsi | Təmkin Xəlilov Dilavər Fərzəliyev |
| | | | 10. "Sərhəddə ticarət" indikatoru üzrə Komissiya çərçivəsində işçi qrupun görüşlərinin keçirilməsi; | Hər rübün sonu | Dövlət Gömrük Komitəsi (əlaqələndirici qurum kimi), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | İsmayıl Hüseynov Rövşən Namazov Nicat Hacızadə |
| | | | 11. Gömrük orqanlarında həyata keçirilən islahatlara dair xarici ticarət iştirakçıları ilə maarifləndirmə işinin təşkil edilməsi, onların "Elektron pəncərə" ("E-window") sisteminin daha da təkmilləşdirilməsi imkanları barədə təklif və rəylərinin öyrənilməsi; | Mütəmadi | Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | Aidiyyəti gömrük orqanlarının rəhbərləri |
| | | | 12. Sərhəddə ticarət sahəsində aparılmış islahatlarla bağlı sahibkarlıq subyektləri ilə kommunikasiya və məlumatlandırma sahəsində görüşlərin keçirilməsi; | Mütəmadi | Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | İşçi qrupun bütün üzvləri |
| | | | 13. Sərhəddə ticarət sahəsində aparılmış islahatlarla bağlı aparıcı hüquq (konsaltinq) şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində görüşlərin təşkili; | Mütəmadi | Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | İşçi qrupun bütün üzvləri |

| | | | | | | | |
|--|-------------------------|---|---|--|-----------------------|--|--|
| | | | | 14. Sərhəddə ticarət sahəsində aparılmış islahatlarla bağlı aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları ilə kommunikasiya və məlumatlandırma sahəsində görüşlərin keçirilməsi, KİV-də və sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi. | Mütəmadi | Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | Səməd Qaralov Nicat Hacızadə Natiq Axundov |
| Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi | | | | | | | |
| 2. | Sərhəddə ticarət | - | - | Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması. | Mart-aprel 2020-ci il | Bütün aidiyyəti qurumlar | İşçi qrupun bütün üzvləri |
| 3. | Sərhəddə ticarət | - | - | Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması. | Mart-aprel 2020-ci il | Bütün aidiyyəti qurumlar | İşçi qrupun bütün üzvləri |